

*Qalib NURİ ARİF***NƏQQAŞIN QƏLBI**

Daha incimisəm özüm özümdən,
Doğan arzularım olur puç, hədər.
Heç belə alçaqlıq görməmişəm mən,
Diriykən ölüyə tay olmaq qədər.

Qəlbim daşa dönüb dağdan da ağır,
Bir memar gərkidir yarada, tikə.
Nəqqas daş üstündə əsər yaradır,
Polad qələmiylə xətt çəkə-çəkə.

Sevinsin memarlar, gülsün nəqqaslar,
Çoxdur mənim kimi daşa dönmüşlər.
Dünyani daşlarla bəzəmək olar,
Daşı düz qoysalar daş üstə əgər.

Heç zaman həyatdan qorxmamışəm mən,
Həyatın üzümə kəm baxmayıñdan.
Qorxmuşam həyatda ancaq bir şeydən,
Nəqqasın qəlbiniň daş olmağından.

YUXU

Gecədir, yatmışam ancaq elə bil,
Ruhum xatırladır özümə məni.
Bu dünya əbədi məkanın deyil,
Çalış aldatmasın bəzəyi səni.

Dünya qapısını açanda mənə,
Məndən başqasına əl açıma, - dedi.
Yaşamaqçün hər şey vermişəm sənə,
Sərvətə nəfsini alçaltma dedi.

Söylədi, ey qulum məni dərk eylə,
Çətinlik görməzsən zikr etsən məni.
Haram dediyimi çalış tərk eylə,
Halal cənnətimə çatdırar səni.

Sənə can verdim ki qulluq edəsən,
Qulluqla cənnətə çatasan deyə.
Dörd kitab göndərdim Nəbilərlə Mən,
Qulum addımında səhv eyləməyə.

Şeytandan bəhs etdim, dedim o,səni,
Əzəldən qışqanıb ona aldanma.
Şeytana qul etmə azib nəfsini,
O oddan yaranıb oduna yanma.

Qan-tərin içində durdum yerimdən,
Əl açıb Allaha dua eylədim.
Dedim, ey Allahım, aciz qulam mən,
Mənə yardım eylə mən tövbə edim.

HƏYATIN ƏKİZİ

Xeyallar sabahın rəsmini çəkir,
Ümidimin görüş yeridir sabah.
Könlüm yollarına min arzu əkir,
Sevginin önündə əsirəm vallah.

Sevgiylə əkizmiş demə bu həyat,
Yaradan olmasa yaşadan olmur.

Torpağın qəlbindən doğur həqiqət,
Çiçəyi solsa da kötüyü solmur.

Qaranlıq gecəylə həmsöhbətəm mən,
Ulduzlar səbirlə dinləyir məni.
Şirin xəyallarım yapışb səndən,
Əl açıb səmadan dileyir səni.

Səma aram-aram üzünü açır,
Sabah libasına bürünür daha.
Günəş uzaqlardan boylanıb baxır,
Xeyallarla dolu sırlı sabaha.

Sənin şərəfinə doğur bu sabah,
Eşqin həyatımı bəzəsin deyə.
Eşqilə dünyani yaradan Allah,
Sənə könül verib mənə verməyə.

SON ÜNVANIN XƏRİTƏSİ

Zamanın qələmi kədər, qəm çəkir,
Ağ rəngə boyadı illər saçımı.
Donmuş xatırələr danışır bir-bir,
Kədərlə dinləyir özünü hamı.

Aynaya baxanda danışır şüşə,
Üzümü bəzəyən qırışlar ilə.
Bu gün xatırələr yazır keşmişə,
Sabahlar nağılsız qalmasın deyə.

Əvvəlin sonu var, bilsək də bunu,
Xeyallar, arzular çasdırır bizi.
Olumdan yaranan ölüm qanunu,
Kəsirdə qoyacaq nəfəsimizi.

Heç üzə baxanda görünür aydın,-
Sonuncu ünvانın xəritəsi var.
Aldadıb yalançı dadı həyatın,
İnsanı yoluñdan avara salar.

KÖNLÜMƏ QIŞ GƏLİB

Könlümə qış gəlib, bahardan sonra,
Nə yaya yer qaldı, nə də payıza.
Sənin ürəyimə vurdugun yara,
Eşqimi, sevgimi saldı ayaza.

“Sevirəm” deməklə bir zaman mənə,
Soyuq ürəyimdə bir ocaq çatdırın.
Sonra saf hissəmə kəsilib qənim,
Sevgimi çox ucuz qiymətə satdırın.

Könül diyarında ocağım sönüb,
Külünü başıma tökürem indi.
Dünyanın ləzzəti ta məndən dönüb,
Ölümün dərdini çəkirəm indi.

Görmək istəmirəm səni bir daha,
Xatırələr mənə dərd, əzab verir.
Həvəssiz baxsam da doğan sabaha,
Havadan sevginin ətirigəlir.

2021

